



ABB Invest

“Bank of Baku” ASC

İstiqrazının Risk Qiymətləndirməsi

Bank haqqında ümumi məlumat	
Bankın adı	"Bank of Baku" ASC
Yaranma tarixi	1994
Bankın qeydiyyatda olduğu ölkə	Azərbaycan Respublikası
İqtisadi sektor	pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznesi
Beynəlxalq kredit reytingi	Moody's: B1 (Stabil)

İstiqraz haqqında məlumat	
Emitent	"Bank of Baku" ASC
İstiqrazların valyutası	AZN
Emissiya həcmi	40 000 000 AZN
Faiz dərəcəsi	13.00%
Müddət	18 ay
Ödəniş tezliyi	3 ay

Risk növü	Təsvir	Risk dərəcəsi
Mənfəət-zərər hesabı	01.07.2025-ci il tarixinə Bankın faiz gəlirləri 83.6 mln AZN və xalis mənfəəti isə 14.1 mln AZN təşkil etmişdir. Bununla da, ötən ilin müvafiq dövrü ilə müqayisədə Bankın faiz gəlirləri 14.8% artmış və xalis mənfəəti isə 28.4% artmışdır. Bank of Baku 2024-cü ili 27.1 mln AZN xalis mənfəət isə yekunlaşdırıb və xalis mənfəəti 2023-cü il müqayisədə 10% azalıb. 2024-cü il üzrə Bankın faiz gəlirləri artsa da, haqq və komissiya xərclərində, habelə işçi heyəti və ümumi inzibati xərclərdə artım xalis mənfəətin azalması ilə nəticələnmişdir. Beləliklə, 2024-cü ilin sonuna Bankın kapitalının gəlirlilik əmsalı (" ROE ") 17.6% təşkil etmiş və aktivlərinin gəlirliliyi əmsalı (" ROA ") isə 2.9% təşkil etmişdir. Rəqib banklarla müqayisədə qeyd olunan göstəricilər qənaətbəxş hesab olunur. Son olaraq, bankın gəlir gətirən aktivlərindən əldə etdiyi xalis faiz marjası (NIM) 5.31% təşkil edərək beynəlxalq təcrübədə qəbul edilən normativi üstələmişdir.	Orta
Aktivlərin keyfiyyəti	01.07.2025-ci il tarixinə Bank of Baku 1.04 mln AZN həcmində aktivləri ilə banklar siyahısında 12-ci yeri tutur. Həmin tarixə bankın qeyri-işlək kredit əmsalı (" NPL ") 2.3% təşkil etmişdir ki, bu da bankların qeyri-işlək kredit əmsalı ortalamasından aşağıdır (Həmin tarixə bankların ortalama qeyri-işlək kredit əmsalı 2.8% təşkil etmişdir).	Aşağı
Likvidlik analizi	Bankın 01.07.2025-ci il tarixli prudensial hesabatına əsasən ani likvidlik əmsalı 58.27% təşkil edərək 30%-lik requlyativ normativi üstələmişdir. Əlavə olaraq, həmin tarixə Bankın icmal likvidliyin örtülmə əmsalı və milli valyutada likvidliyin örtülmə əmsalı müvafiq olaraq 111.1% və 72.4% təşkil etmişdir. 01.07.2025-ci il tarixinə Bankın 1 il – 2 il müddətinə "likvidlik qəpi" 48 mln AZN ilə müsbətdir və bu da Bankın 18 ayın tamamında öhdəliklərini ödəmək üçün kifayət qədər aktivlərinin mövcud olduğunu göstərir.	Aşağı
Kapital adekvatlığı və ödəmə qabiliyyəti	01.07.2025-ci il tarixinə Bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 12.44% , məcmu kapitalının adekvatlıq əmsalı 14.24% və leverec əmsalı isə 12.35% təşkil edərək requlyativ tələblərə tam olaraq cavab vermişdir. Məlumat üçün Azərbaycan Respublikasında sistem əhəmiyyətli banklar istisna olmaqla I dərəcəli kapitalın adekvatlıq əmsalı, məcmu kapitalın adekvatlıq əmsalı və leverc əmsalı üçün minimum normativ tələb müvafiq olaraq 5%, 10% və 4% təşkil edir.	Aşağı

"Bank of Baku" ASC-nin maliyyə göstəriciləri (01.07.2025 tarixinə)

Toplam aktivlər	1 044 950 860 AZN
Yüksək likvidli aktivlər	82 332 840 AZN
Kapital	158 378 020 AZN
Xalis mənfəət	14 135 160 AZN
NPL (qeyri-işlək kreditlər) əmsalı	2.3%
ROA (31.12.2024-cü il tarixinə)	2.9%
ROE (31.12.2024-cü il tarixinə)	17.6%
Ani likvidlik əmsalı	58.27%
İcmal və MV Likvidliyin örtülmə əmsalı	111.1% və 72.4%

YEKUN RƏY

“Bank of Baku” ASC-nin ən son tarixə olan maliyyə hesabatına əsasən fəaliyyəti qənaətbəxş hesab edilir. Belə ki, **01.07.2025-ci il** tarixinə Bankın açıqlanan **xalis mənfəətinin** ötən ilin müvafiq dövrü ilə müqayisədə nəzərə çarpan artımı, likvidlik və leverec göstəricilərinin, habelə **ROE** və **ROA** göstəricilərinin qənaətbəxş olması kimi nüanslar nəzərə alınaraq, “ABB-Invest İnvestisiya Şirkəti” QSC “Bank of Baku” ASC-nin emissiya etdiyi **40 milyon AZN** həcmində, müddəti **18 ay** olan istiqrazları **orta riskli** olaraq qiymətləndirir.